




Azərbaycan Avropa məkanında fəaliyyətini genişləndirir

♦ Bolqaristan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri



Bolqaristan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycana rəsmi səfərə gəlib. Bolqaristan Respublikası Prezidentinin rəsmi qarşılıqlı mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqaristan Respublikasının Prezidenti Rumen Radev ilə təkbatot görüşü olub. Sonra Prezident İlham Əliyevin Prezident Rumen Radevlə geniş tərkibdə görüşü keçirilib. Elə həmin gün Prezident İlham Əliyevin və Prezident Rumen Radev-

vin iştirakı ilə Azərbaycan-Bolqaristan sənədlərinin imzalanması mərasimi olub. Bundan sonra prezentör mətbuat böynünlərlə çıxış ediblər. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Bolqaristan Prezidenti Rumen Radev və birinci xanım Desislava Radevanın şərfinə rəsmi nahar verilib. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Bolqaristan Respublikasının birinci xanımı Desislava Radeva ilə

görüşü olub. Daha sonra Milli Məclisin Sədri Sahibə Qafarova mayın 8-də Bolqaristan Prezidenti Rumen Radev ilə görüşüb. Ölkəmizdə rəsmi səfərdə olan Bolqaristan Prezidenti Rumen Radev və xanımı Desislava Radeva dünən Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müsəir müstəqil Azərbaycan dövlətinin memarı və qu-rucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Azərbaycanda rəsmi səfərdə olan Prezident Rumen Radev və xanımı De-

sislava Radeva həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər. Bolqaristan Prezidenti Rumen Radev və xanımı Desislava Radeva dünən eyni zamanda Milli Gimnastika Arenası ilə tanış olublar. Bolqaristan Respublikasının birinci xanımı Desislava Radeva Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub. Bolqaristan Respublikasının Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfəri mayın 8-də başa çatıb.

► 2-4

Prezident İlham Əliyev:

- Bizim Prezident Radevlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Keçən il həm Prezident Radev Azərbaycana, həm də mən Bolqaristana səfərlər etmişdik. Eyni zamanda keçən il biz Bolqaristan-Serbiya sərhədində görüşmüştük. Bir sözə, fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişləşsin, dərinleşsin və yeni nəticələr əldə edilsin.

Təbii ki, bu gün Bolqaristan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımızın haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqaristana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqaristana bazarına nəqli edilmişdir. Müqayisə üçün deyə bilərem ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqaristana ixrac ediləcək. Bu da Bolqaristana qaz istehlakının təqribən 50 faizini təşkil edir.

Prezident Rumen Radev:

- Mən Prezident Əliyevlə yeddi ildən artıqdır ki, tanışam və bu dövr ərzində bizim çoxsaylı müzakirələrimiz olub. Mən onun cəsarətli bacılışına şahidəm, ona çox gözəl bələdəm. O, Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək əzmindədir. "Yaşıl enerji" layihələri bunun bariz nümunəsidir. Bununla yanaşı, onun fəal diplomatiyası da imkan verdi ki, bu gün biz beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, sabitlik haqqında danışaq. Ona görə mənə heç də təəccübüllü gəlmədi ki, Azərbaycan COP29 kimi olduqca mötəbər bir tədbirə ev sahibi seçildi. Biz Bolqaristan olaraq o zaman Azərbaycanın namızədiyini qəti şəkildə dəstəklədik. Bu gün mən Prezident Əliyevə məlumat verdim ki, biz də öz növbəmizdə institutional və ekspert səviyyəsində COP29-a dəstək verməyə hazırlıq.

Bu gün bir çox şirkətlərin nümayəndələri mənimlə Bakıda səfərdərlər. Artıq onlar müxtəlif həllər təklif edirlər ki, Azərbaycan bu regionda öz liderlik rolunu inkişaf etdirməkdə davam etsin, xüsusilə də "yaşıl enerji", ətraf mühitin qorunması sahələrində.

Azərbaycanın özü qədər əbədi



Ulu Öndərin örnək ömrü

Ulu Öndər Heydər Əliyev o tarixi şəxsiyyətlərdəndir ki, onun adı bütün fealiyyət sahələri ilə birgə çəkə, onların inkişafına önəmlı töhfələrini, tarixi xidmətlərini yada sala bilərik. Vətəndaşlarımızın inkişafının çağdaş səviyyəsi, soydaşlarımızın yaratdığı, nəsilidən-nəsilə ötürdüyü maddi, qeyri-maddi - mənviyətli dəyərlər sistemi, azərbaycanlı əli, ağılı və ruhu ilə yaradılmış bütün pozitivləri Azərbaycan mədəniyyəti olaraq qəbul edirik. Ümummilli Lider özündən öncükilərə - əcadımlıñ yaratdığı mədəniyyət, sonət hadisələrinə, medəni ərismizi diqqətə yanaşığı kimi, öz dövrünün görkəmləri sonetkarlarına, mədəniyyət-sənət hadisələrinə də qayğı ilə yanaşır. Heydər Əliyevin bu örnəyi yalnız keçmiş, öz dövrünü ohata etməkə qalmayıb, bu günümüzə, gələcəyimizə də işlə salıb. Bununla yanaşı, Heydər Əliyevin örnək ömrü, dövlət, xalq qarşısında böyük xidmətləri özü də ədəbiyyat, incəsənət əsərlərinə mövzü olmaqla, mədəniyyət-sənət dönyamızı zenginləşdirib.

Müstəqilliliyimiz ilk illerində çoxsaylı daxili və xarici problemlərlə yanaşı, respublikamızın mədəniyyətində, sonət aləmindəndə müsəlmanlıq tənqidindən, mədəni irsa diqqətə yanaşı, yeni milli və beynəlxalq mədəni çağrışları cavab verilməsi potensialının qayğısına qalındı. Ulu Öndər yeni mədəniyyət siyasetinin töşküdü, onun məqsədlərinin, prinsiplərinin diqqətələşməsi, çağdaş çağrışlırlarla yetkin cavab vera biləməsi müvafiq strukturların karşısındakı əsas vəzifə olaraq qoydu.

► 9

Azərbaycan sabitlik və iqtisadi möcüzələr yaradan ölkədir

Bu gün dünyada Azərbaycan kimi dinamik iqtisadi inkişaf templorlunu malik olan ölkələr çox azdır. İqtisadiyatımız davamlı olaraq genişlənir, maliyyə imkanlarımız artır və bu da Azərbaycanın iqtisadi müstəqilliyini tam şəkildə təmin edir. Güclü Azərbaycan dövləti Avropanın Asiya arasında mədəni və siyasi köprü rolunu gümbəzin möhkəmləndirir.

Azərbaycanın müstəqillik tariximiz qısa təhlili bu yoluñ hansı çətinliklərdən keçdiyini, no kimi maneoların ortaya çıxdığını bir dəfə ortaya qoyur: "Müstəqilliliyimiz ilk illerində ölkədə özbaşınlıq, xaos, anarxiya, iqtisadi böhran hökm sürürdü. Bu gərginlik Azərbaycanla iqtisadi əlaqələrin qurulmasına maraqlı olan dövlətlərin torpedööldürünə sebəb olurdu. Xarici investorlər ölkə iqtisadiyatına qoyacaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkliyi tələbi ilə hakimiyətə qayıdı ilə ölkədə sabitliyin yaradılması bu torpedööldürünən aradan qaldırılmasını şərtləndirdi. Son 20 ilde Heydər Əliyev siyasetinin Prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qarşısında yeni-yeni imkanlar açıb. Ən əsası Azərbaycanın dünyada sabitlik adası, iqtisadi möcüzələrin ölkəsi kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyevin qədər etdiyi kimi, bu gün Azərbaycanın inkişaf modeli bir çox ölkələr üçün cəlbəcədir və öyrənilməsinə xüsusi diqqət göstərilir".

► 8

Bolqaristan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri

Azərbaycan Avropa məkanında fəaliyyatını genişləndirir

Rəsmi qarşılıanma mərasimi



Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqaristan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də rəsmi qarşılıanma mərasimi olub.

AZƏRTAC xəbor verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dağalandığı meydanda Bolqaristan Prezidentinin şərfinə fəxri qarovul dəstəsi düzülmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarstan Prezidenti Rumen Radevi və birinci xanım Desislava Radevanı qarşılıqlı.

Fəxri qarovul dəstəsinin roisi Bolqaristan Prezidenti rəsmi report verdi.

Bolqaristan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri sösləndirildi.

Azərbaycan nümayəndə heyəti Bolqaristan Prezidenti Rumen Radev və birinci xanım Desislava Radevaya, Bolqaristan nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marsın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqaristan Prezidenti Rumen Radevin qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkildi.



Prezidentlərin təkbətək görüşü olub



Azərbaycan və Bolqaristan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib



Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqaristan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirilib.

AZERTAC xəbor verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Cənab Prezident, nümayəndə heyninin üzvləri, bir daha xoş gəlmisiniz.

Ölkəmizə yenidən səfər edən əziz dostum Prezident Radevi görməyə çox şadam. Bildiyiniz kimi, bizim mütləadi təmaslarımız olur və qarşılıqlı səfərlərin həyata keçirilməsi artıq yaxşı bir nümayənə çevrilib. Mən şadam ki, biz səmərəli müzakirələrimizi davam etdirəcəyik və tərəfdəşlərimizi gücləndirəcəyik.

Cənab Prezidentlə görüşümizdə əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə etdik və əlbəttə ki, əsas diqqəti yeni nöticələr olduğunmasına yönəldik. Biliyəm ki, nümayənde heyətlərinin üzvləri artıq tomasda olublar, bəziləri dünən, bəziləri bu gün. Müzakirə etməli çox məsələlər var. Gündəlik həqiqətən də çox geniş, güclü siyasi əlaqələr var. Bu gün biz strateji tərəfdəşlərimizin

gücləndirilməsinə dair Boyannamə imzalayacaq. İqtisadi, enerji, noqliyyat sektorları - hamisə çox yaxşı soviyyətdər. Mən tərəfdəşliğimizi nəzərdə tuturam və əlbəttə ki, humanitar əlaqələri. Əməkdaşlıq razılığması izmələmiş iki şəhərdən - Veliko Tırnova və Şuşadan olan təmsilçilər də əməkdaşlığımızın əhəmiyyətli hissəsinə töhfə verir.

Ardi 3-cü sah.

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqaristan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub.

Bolqaristan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri

Azərbaycan Avropa məkanında fəaliyyatini genişləndirir

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

Əvvəli 3-cü sah.

Bu da bütün regionun təhlükəsizliyi üçün vacib bir məsələdir. Biz eyni zamanda SOCAR-in ofisinin birlikdə açılışını etdik. Bu da onun göstəricisi idi ki, biz enerji sahəsində əməkdaşlığı dərinləşdirmek əzmindəyik.

Bizim müzakirələrimizdə enerji aparıcı rol oynayır. Ancaq bu, bizim əməkdaşlığımızı möhdudlaşdırın bir amil deyil. Bizim digər sahələrdə də həm hökumət səviyyəsində, həm də işgəzar dairələr arasında əlaqələrimiz var. Hətta bolqarıyələr səviyyəsində də tomaslarımız var ki, biz əlaqələri və əməkdaşlığı gücləndirik. Burada həm nəqliyyat, həm rəqəmsallaşma aspektləri də mövcuddur, "yaşıl enerji" layihələri, təhsil, mədəniyyət və turizm sahələrində birgə layihələrimiz var. Ona görə, többi bir hərdən ki, bu gün bəzəçox əhəmiyyətli bir sənəd - Azərbaycan ilə Bolqaristan arasındakı strateji tərəfdəşligin gücləndirilməsi haqqında Birgə Boyannaməni imzaladıq. Bu isə bizim mühüm, nəhəng potensialımızın və qarsılıqlı istəyimizin göstəricisi idi ki, ölkələrimiz çox gözəl, elə soviyyədə olan əlaqələri də da yüksək səviyyəyə qaldırsınlar. Bundan əlavə, bir neçə sazişin imzalanmasının şahidi olduq. Ancaq tekəcə bu auditoriyada deyil, digər tədbirdə - biznes forumda da müvafiq sazişlər imzalanırdı.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, bizim birgə maraqlımız və istəyimiz ondan ibarətdir ki, ölkələrimizin geosiyasi, geostrateji yerləşməsinə nəzərə alaraq, təkcə enerji, nəqliyyat və əməkdaşlıq deyil, digər sahələrdə də strateji mövqeyə malik olaq. Biz əlimizdən gələn edəcəyik ki, bütün sahələrdə, xüsusilə də bağlılıq məsələsində regionlarımızda sabitliyi tomin edək. Biz Asiya və Avropa arasında əlaqələrin intensivləşməsinə töhfə veririk və bəzəçox üçün prioritetdir.



President Əliyevin təşəbbüs ilə biz tariflərin uyğunlaşdırılmış və gömrük inzibati məsələlərində də sadələşdirme prosesləri ilə möşğül olurraq ki, biz həmin məsələləri həll etdi bilmək. Gördüyünüz kimi, burada AZAL və Bolqaristan hava yolları arasında saziş imzalandı. Biz SOCAR-Bakı münzətəm üzüşlərin bərpə edilməsini görəcəyik. Eyni zamanda biz "Asarel Investment" və SOCAR arasında Sazişin imzalanmasının şahidi olduq və bu sahədə də "yaşıl enerji", ətraf mühitin qorunması əlaqələrin qorunması şəhərində. Sizə bəzəçox işlərimiz cəxdir.

Mən Prezident Əliyevlə yeddi ildən artırdıq ki, təşəbbüs və bu dövr ərzində bizim çoxsaylı müzakirələrimiz olub. Mən onun casarəti baxışına şahidəm, ona çox gözəl boludəm. O, Azərbaycanın dinamik şəkildə inkişaf etdirmək əzmindədir. "Yaşıl enerji" layihələrin barınışının nümunəsidir. Bununla yanaşı, onun feal diplomatiyası da imkan verdi ki, bəzəçox beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, sabitlik haqqında danişaq. Ona görə mən heç də təəccübüləmək istəmir, Azərbaycanın COP29 kimi olduqca mötəbər

yihələr taklif edirik. Biz növbəti keçirəcək məsələləri müzakirə edirik, beşlərlə ilə bağlı artıq sazişlər imzalanıb, müqavilələr bağlanıb.

Biz cənab Prezidentin Bolqaristanın sahəri çərçivəsində Azərbaycanın qədim medəniyyət paytaxtı Şuşa və Vəliko-Tırnovo ilə olaqələr qurduq. Mən Sizo toşəkkür edirəm ki, Sizin dosteyinizlə bir neçə gözəl layihə həyata keçirilir. Bu işdə Heydər Əliyev Fondundan da fəal rolu olub. Bu fond bizim ölkədə tarixi mədəni abidələrin qorunması layihələrinə həyata keçirir.

Bir daha Sizi bu gözəl abidələrin bərpaşdırma sonra açılış ilə bağlı Bolqaristana dəvət edəcəyik, cənab Prezident. Çox somorlı, məhsuldar müzakirələrə görə Sizo bir dəfə toşəkkür edirəm, bu dəvətə görə toşəkkür edirəm. İnanıram ki, bu müzakirələr zamanı əldə etdiyimiz razılaşmalar və imzalanmış sonədlər bizim strateji tərəfdəşligimizi daha da dərinləşdirəcək və artıq çox güclü əməkdaşlığın təməlini də da gücləndirəcək. Sağ olun.



Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Bolqaristan Respublikasının Prezidenti Rumen Radevin və birinci xanım Desislava Radevanın şərəfinə rəsmi nəhər verilib.

Ali qonağın şərəfinə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqaristanın birinci xanımı Desislava Radeva ilə görüşü olub



Mayın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Bolqaristan Respublikasının birinci xanımı Desislava Radeva ilə görüşü olub.

Bolqaristan Prezidenti Rumen Radev ilə Milli Məclisdə görüş

Milli Məclisin Sədri Sahibə Qafarova mayın 8-də Bolqaristan Respublikasının Prezidenti Rumen Radev ilə görüşüb.

AZƏRTAC xəber verir ki, Bolqaristan Prezidenti ovvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra Milli Məclisde Heydər Əliyev Muzeyinə baxan Bolqaristan Prezidenti Rumen Radev Xatiro kitabını imzalayıb.

Milli Məclisin Sədri Sahibə Qafarova Bolqaristan Prezidentinin sofrasının ölkələrimiz arasında əlaqələrin də da möhkəmlənməsini və genişlənməsini töhfəsinə verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı Azərbaycanın və Bolqaristanın dəst, strateji tərəfdəşlik ölkələr olunduğu qeyd edilib. Münasibətlərimiz inkişafında həm ikitəroflı səviyyəyə, həm də çoxsaylı yüksəksəviyyəli sahələrinin dərəcələrinə dənizləşdiriləcək.

Bu gün ikitəroflı münasibətlərin də da inkişafına tokan verəcək bəzəçox məhüm sənədlərin imzalanmasının, bolqar işadamlarının iştirakı ilə keçirilən biznes forumun əhəmiyyəti qeyd olunub.



Görüşdə iqtisadi əlaqələrin ikitəroflı münasibətlərinə əsas komponentlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığı də da inkişaf etdirmək üçün kifayət qədər böyük potensial və çoxlu imkanlar var.

Bolqaristan-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini deyən R.Radev ölkəmizin Avropa təhlükəsizlik arxitekturası-

nın etibarlı tərəfdəş kimi qızın enerji təhlükəsizliyinin tomin olunmasına vacib rolunu xüsusi vurğulayıb. O, "Həmərəylik Halqası" layihəsinin reallaşmasında Azərbaycanın müthüm rol oynadığını vurgulayıb.

Söhbət zamanı ənənəvi enerji resursları ilə yanaşı, Azərbaycanın bərpələnən enerji istehsalı və ixrac potensialı nəzərə alınaraq, bu istiqamətdə də əməkdaşlığın də da genişlənəcəyinə inam ifadə olunub.

Sahibə Qafarova Azərbaycan ilə Bolqaristan arasında ikitəroflı və çoxtəroflı münasibətlərə müthüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərimiz qarsılıqlı fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildirib, qanunverici orqanlarımız arasında münasibətlərin də dərinləşdirilməsi baxımından dəstlüq

gruplarının birgə fəaliyyətinin önemini vurgulayıb.

Görüşdə, həmçinin Azərbaycan ilə Bolqaristan arasında ikitəroflı və çoxtəroflı münasibətlərə müthüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərimiz qarsılıqlı fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildirib, qanunverici orqanımız arasında münasibətlərin də dərinləşdirilməsi baxımından dəstlüq

Alıqanlı ölkəmizin belə tövbətən beynəlxalq tədbirə evsahibliyi etməsi müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərimiz qarsılıqlı fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildirib. Görüşdə dövlətlərə rəsmi tədbirə və parlamentlərə əməkdaşlığı inkişaf perspektivləri, həmçinin qarşılaşlı maraqlı doğuran digər məsələlər etrafında fikir mübadiləsi aparılıb.



Bolqaristan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri

Bolqaristan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib



Ölkəmizdə rəsmi səfərdə olan Bolqaristan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva mayın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, Bolqaristan Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarı önnüə əkili qoyub.

Görkəmlı offtalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzəri üzərinə tor gülər düzülüb.



Sonra Bakının on hündür nöqtəsindən paytaxtimizin monzorosunu seyr edən ali qonağı və xanımına Şəhidlər xiyabannıñ tarixi, şəhərdə görülen abadlıq-quruculuq işləri barədə məlumat verilib.



Milli Gimnastika Arenası ilə tanışlıq



AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Forid Qayıbov və nazir müavini Mariya Vasilova arenada yaradılan şərait barədə Bolqaristan Prezidentinə və xanımına məlumat veriblər.

Bildirilib ki, 9600 tamaşaçı üçün nözərdə tutulmuş Milli Gimnastika Arenası iki hissədən ibarətdir. Arenada gimnastaların beynəlxalq yarışlara müntəzəm hazırlıq prosesi aparılır. Buradakı gimnastika zali əsas yarıy və köməkçi məsqə hissələrindən ibarətdir. Arenada məşqərlər üçün nözərdə tutulmuş zallar, auditoriyalar, atletlər üçün xidmət göstəren yeməkxana mövcudur. Kompleksdə, həmçinin mötbəat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreografiya, trenajor zalları, dopinq nozarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın en yaxşı gimnastika komplekslərindən biri olan bu idman qurğusunda otel də yaradılıb.

Məlumat verilib ki, Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən təbiiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb edilmiş, yerli idmançıların hazırlanması, yığma komandaların formalasdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, top-lanışlara görənlərmiş ilə də foal şəkildə möşəl olur. Burada 200-o yaxın 12-13 yaşından yuxarı oğlan və qızlar idmanla yanaşı, Təhsil Nazirliyi ilə razılışma əsasında öz təhsilçiləri ilə davam etdirilir. Federasiya xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman qurumları ilə də oləqlərini inkişaf etdirir.

Qeyd olunub ki, Milli Gimnastika Arenası ölkəmizdə bira səmətər idman yarışlarına yüksək seviyyədə evsahibliyi edib. Gimnastikanın müxtəlif növləri üzrə nüfuzlu beynəlxalq turnirlərə yaxşı, 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi, 2015-ci ildə I Avropa və 2017-ci ildə IV İsləm Həmrəyiyyiyyətli Oyunlarının gimnastika yarışları, 2018-ci ildə cüdo üzrə dünya çempionatı bu möhtəşəm arenada toxşılıq olunub.

Kompleksdə tanışlıqdan sonra Bolqaristan Prezidenti və birinci xanımı böyüdərək idman yarışlarının nümunəvi çıxışlarına baxıblar. Daha sonra Prezident Rumen Radev və birinci xanım Desislava Radeva Azərbaycanda fəaliyyət göstərən bolqaristanlı idmançı və idman xadimləri ilə görüşüb. Sonda qarşılıqlı hödliyiyələr töqdim edilib və xatirə şəkli çəkdiirlər.



Bolqaristanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub



Qonağı şəhərvəl, küklə, düşbərə, quṭablar, yarpaq dolması, dovğa, habelə milli şirniyyatımız olan şəkərbura və Azərbaycan mətbəxinin digər loziz nümunələri töqdim olunub.

Sonra Bolqaristanın birinci xanımına milli mətbəxinin toamlarının hazırlanma işləri nümayiş edilib.

Azərbaycan milli mətbəxinin ləziz toamları ilə tanışlıq Bolqaristanın birinci xanımı Desislava Radeva xəş tövssərat yaradıb.

Səfər başa çatıb

Bolqaristan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasına rəsmi səfəri mayın 8-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalgalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə foxri qarouf dəstəsi düzülmüşdü.

Bolqaristan Prezidenti Rumen Radevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldırlar.



İsmail Serageldinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rehbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikasının beynəlxalq müstəvədi əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Ismail Serageldin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2024-cü il



Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb



Mayın 8-də Ankara şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiye Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbotok görüşü olub.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilər ki, Azərbaycan-Türkiyə strateji əməkdaşlığının və müttəfiqliliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın seyləri xüsusi vurğulanıb.

Ankara şəhərində keçiriləcək Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərərə Komissiyanın 11-ci iclasının və birgə biznes-forumun əhəmiyyəti diqqətə çatdırılıb.

Ə.Əsədovun rəsmi sofrasının Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsini töhfə verəcəyinə öminlik ifadə olunub.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə dəha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həllədici rol oynayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həllədici rol oynayır.



lərinin genişləndirilməsi də buna xidmet edir", - deyə Cevdet Yılmaz vurgulayıb.

O qeyd edib ki, Türkiyənin Azərbaycanın iqtisadiyyatına qoymuş birbaşa sərmayelerinin həcmi 13 milyard ABŞ dollarına çatıb, eyni zamanda Azərbaycanın Türkiyə sərmayelerinin həcmi 21 milyard dolları töbü. Türkiyənin podratçı şirkətləri bi günə qədər Azərbaycanda ümumi dəyəri 19,3 milyard dollar məbləğində 526 layihə yaradılar.

Cevdet Yılmaz Türkiyə tərəfinin erməni işğalından azad edilmiş Azərbaycan orazılırinin bərpası prosesində də maksimal töhfə verməyə hazır olduğunu qeyd edib.

"XXI əsr tekə Türkiyə Cumhuriyyətinin yeni uğurları dövrü deyil, bu, həm də Türkiyə və Azərbaycan dostluğunun yeni yuzlüyüdir", - deyə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz təsdiq etdi.

O deyib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərərə komissiyanın bügündə - 11-ci iclasının yekunlarına görə əməkdaşlığın bir çox sahəsi üzrə yeni fəal birgə addımları nəzərdə tutan 120 bənddən ibarət protokol imzalanıb. Xüsusilə iki ölkənin ticaret nazirliyi tərəfindən təcərüt barədə sazişin çərçivəsində planlaşdırılır.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"XXI əsr tekə Türkiyə Cumhuriyyətinin yeni uğurları dövrü deyil, bu, həm də Türkiyə və Azərbaycan dostluğunun yeni yuzlüyüdir", - deyə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz təsdiq etdi.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

"Öten ilin noticələrinə görə Türkiyə və Azərbaycan arasında mal dövriyyəsi 7,5 milyard dollara çatıb. Dövlət başçıları tərəfindən mal dövriyyəsi ilə 15 milyard dollara çatdırıla bilər. Dövlət başçıları tərəfindən qoymuş hədəfə nail olmaq üçün hökumətlər bündən sonra da birgə seydlərə eyni məqsədi qoymalılar.

1923

Azərbaycanın özü qədər əbədi

2024



Ulu Öndər Heydar Əliyevin anadan olmasından 101 il ötür. Çağdaş, müstəqil və qüdrətli Azərbaycan dövlətinin qurucusu, xalqımızın xəlaskarı Heydar Əliyevin 100kun üçün gördüyü işlər tariximizdə silinməz yer tutur. Bugünkü uğurlarımızın taməlində Ulu Öndərin apardığı əzaqqorun siyaset və zongi dövlətciliklə təcrübəsi durur. Heydar Əliyevin ölümüslər idəyələrinə əsaslanan, çağdaş dövlətciliyimiz, daxili və xarici siyasetimiz, o cümlədən güclü iqtisadiyyat və ordu quruculuğumuz qalib Azərbaycanın uğurlarının təmininə sağlam olmasından irəli gəlir. Bəli, tarix səbüt edib ki, "Müstəqilliyimiz əbədirid, daimidir, dənməzdür!"

Ulu Öndərin ömrünü hər və fəda etdiyi Azərbaycanın bu günü - orazi bütövlüyünü, suvereniyini bərpə etmiş, heç kimdən asılı olmayan dövlət olmış onun ruhunu şad, idəyələrinin yaşarlığını şübhə edən faktörlərdər. O, tarixin müxtəlif çətin sınaqlarından uğurla çıxaraq çağdaş uğurlarımıza mühüm əsərlər yaratmışdır.

Heydar Əliyev həm sovet dönməsində, həm də müstəqillik illərində Azərbaycana uğurla rəhbərlik edib. Ulu Öndər 1969-cu ildə respublikanın rəhbəri seçiləndən sonra Azərbaycanın həyatında yeni və uğurlu mərhələnin başlangıcı oldu. Respublikanın həyatında ciddi canlanma baş verdi, öz siyasi nüfuzundan istifadə edən Ulu Öndər, bir çox iri - ittifaq əhəmiyyətli müəssisələrinin məzə Azərbaycanda inşası, böyük zavod və fabrikların tikintisinə nail oldu. Respublikamızın çıxışlənməye başladığı o dönen Heydar Əliyevin idarəciliyi sistemini təkmilləşdirmiş, ciddi kadr dəyişikliklər, o cümlədən ələmətin milli kadr potensialının möhkəmləndirilməsi və neqativ hallara qarşı mübarizə ilə müsayi olundur.

Müdrik rəhbərin göstərişi osasında hələ ötən yüzülliyin 70-80-ci illərində yəzilərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblorlara müxtəlif ixtisaslar üzrə təhsil almığa göndərildi. Yalnız 1970-ci ildə Heydar Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənə Moskva, Leningrad, Kazan, Kiyev, Xarkov, Minsk və digər şəhərlərin aparıcı ali təhsil ocaqlarına göndərildi. Onların eksoriyyəti geri qayğıdaq Azərbaycanda müxtəlif sahələrdə çalışdı, respublikanın inkişafına töhfə verdi.

Monfü niyyətli qonşularımız isaxı anlayırdı ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etməsi respublikanın tohľüsətliyinin, orazi bütövlüyünün qarantidır. 70-80-ci illərdə Ermenistanın müxtəlif vəsaitlərə anti-Azərbaycanın məvqeyindən olmasının qarşısında Heydar Əliyev tərəfindən qəyyitləndirildi. "Böyük Ermenistan" xülyasına düşmüş daşnakların atdığu bütün addımlar Ulu Öndər tərəfindən dayandırılmışdır.

1982-ci ilin dekabrında Heydar Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi, hakim partyanın Siyasi Büro üzvü seçildi və bununla SSRİ-nin rə-

bərlərindən biri oldu. Bu, anti-Azərbaycan qüvvələrə ağır zərər olduğu kimi, SSRİ rəhbərliyindəki konfiqurasiyani maraqla izleyən xarici qüvvələrin de diqqətini colb etdi. 1980-ci illərdə Böyük Britaniyanın "Tayms" noşri Heydar Əliyev yüksək bacarıq və keyfiyyətlərinə görə "SSRİ-nin parlayan ulduzu" adlandıraq onu Sovet İttifaqının növbəti rəhbər olmağa əsas namizəd kimi qiymətləndirmişdir.

Üroji Azərbaycanla döyüñən müstəqilliyyin ilk illeri xalqımız üçün olduqca ağırlı keçdi. 1991-ci ilin 18 oktyabrında öz dövlət müstəqilliyyinin bərpasını elan edən Azərbaycan Respublikası istiqlaliyyətin sevincini yaşamaya macər tapmamış, çox böyük iqtisadi, siyasi, hərbi çətinliklərlə üz-üzə qaldı. Ölküyə rəhbərlik edənlərin sorüşütsizliyi, ambisiyalalarından kövrək dövlət müstəqilliyyimiz ciddi tohdidlər qarşısında qaldı. Respublika tam bir xaosa sürüklenirdi. Tarix səbüt etdi ki, müstəqilliyi qoruyub saxlama, onu qazanmaqdən qat-qat cətindir.

Bələ bir gərgin durumda xalqın

və ictiyati tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əməkdaşlığı tərəfindən qorunmaq

və əmə



1923

Azərbaycanın özü qədər əbədi

2024



"O, heyrətamız rəhbər və səmimi insan idi"

Baykal-Amur Magistralını çəkən inşaatçılar Heydər Əliyevi belə xatırlayırlar

Ulu Öndər Heydər Əliyev dö-hasının qurub-yaradıqların-dan insanlar bu gün də bəhə-lənir, hələ galəcək nəsillər də faydalanaçaq. Həm də təkcə Azərbaycanda yox, keçmiş SSRİ məkanının bir çox yerlə-rində. Heydər Əliyev bir res-publikamın hüdudlarını sığma-yan dahi iddi axı. Odur ki, Sə-vetlər İttifaqının rəhbəriyindən yüksək, qatın və məsuliyətli vəzifələrdən birinin ona eti-bar edilməsi də tabii hal idi.

Moskvada Sov.IKP MK Siyasi Bü-resunun üzvü, SSRİ Nazırılar Soveti sədrinin birinci müavini vəzifəsində çalıştığı illordə Heydər Əliyev nəhəng ölkənin bir çox təlyükli məsələlərini zəngin idarəcilik təcrübəsi, dərin bili-kılırları və böyük sərhədi sayısında uğurla həll etmişdir. Bu siradan elə təkcə BAM-in adını çəkmək kifayətdir. Söhbət XX osrin 74-cü ilində təkliməyə başlayan, bəndlərdə yarımərlik yu-bileyi qeyd olunan, XXI osrin qlobal lo-gistikasını müəyyən edən Baykal-Amur Magistralından gedir.

Bu gün Rusiya Federasiyasının iqtisadi inkişafına ehənməti rol oynayan Sibir və Uzaq Şərqi többi re-sursları məhz bədəmir yolu ilə Mər-kozi və Qəribi Rusiyaya, eləcə də xari-ci ölkələrə ixrac edilir. Simal qonşumuzun əsas neft-qaz yataqları, meşə və balıqçılıq, heyvandarlıq təsərrüfat-ları BAM boyunca yerləşir və bunların daşınmasına, ixracında, eləcə də yaxşı-xalqların sosial veziyətinin yaxşılaşmasında bu magistral böyük rol oynayır. Vaxtılıq insan ayağı dəyməyen, ucu-bucaya görünməyən əyalətlərdə BAM-in sayısında müasir şəhərlər sa-lımb. Bu yol Rusiyadan eləcə də tran-zit sahəsinə böyük tokan verib. Belə ki, Çin, Koreya Respublikası, Vietnam, Hindistan, digər Cə-nub-Şərqi Asiya və Orta Asiya dövlətləri Avropana ilə ticarət əlaqəlerini müəllim. BAM vasitəsilə qurulur.

Böli, böli bər qlobal layihənin uğurları Azərbaycan xalqının böyük öğu və Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin zəhməti və zəkası ilə araya-orsaşa gələn belə layihələrdən bəhrənən neço-neço nəsillər onu unutmur. Vaxtılıq Ulu Öndərə çiyin-çiyinə çalışınlardan, o cümlədən BAM magistralını çəkənlərdən bu gün hele yaşayınlar var. Onlar Heydər Əliyevi təkəc misilsiz bacarıqlara malik yüksək rənqli siyasi xadim, böyük rəhbər kimi deyil, həm də qayğı-

keş, səmimi bir insan kimi xatırlayırlar. Keçən ay Moskvada Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyevin xüsusi 1984-cü ilədə magistral boyunca 10 günlük soñor etməsi BAM-in tikintisində dönüs nöqtəsi oldu. Ulu Öndər sovet dövlətinin bir neçə günlük magistrallıboyu soñora yollanan il yüksəkvezifli şəxsi idi. Moskvaya qayıdan Heydər Əliyev iyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında Baykal-Amur dəmir yoluñun tikintisi ilə əlaqədar geniñ morzu ilə çıxış etdi. Mərəzədə tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürərək onun ha-yata keçmişino nail oldı.

Övülcə Rusiya Prezidentinin de-diklərini yada salaq: "BAM-in tikintisinə başlanşının yarımərlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev şəxson təbrik etmək onun mömənən. Onun atası, - buna bütün BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-in tarixində müstəsnə, böyük rəsəd oynamış. Heydər Əlirza oğlu SSRİ Nazırılar Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisine rəhbərlik edir və bu çotin layihənin həyata keçirilməsi üçün əlindən gö-ləni əsirgəmirdi. Bu işdə on böyük bili-kılırları və idarəcilik istedadı, ən müraciətə problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusü şəxsi keyfiyyətlər, illə növbədə, çalışdığı insanların qayğıkeş, hörmətli münasibət kö-mək etdi və o, bəhənə problemləri həll etdi. O, özü BAM-in obyektlərindən oldu, inşaatçılar, yeni qəsəbə vo şəhərlərin sakinləri ilə səhəbət etdi. Nəcə deyər, rahatlıqla ona xaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə de bilerindən".

O dövrə BAM-i əzaqqörənliliklə gələcəyin yolu adlandırmırlar. Dövrü-nün on böyük infrastruktur layihələrindən olan bu magistral dəyəri, BAM-çılaların da yaxşı bildiyi kimi, o, Bratskdan Vladivostoka və Naxçıvanqa qədər çotin şəraitdə, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün orzında BAM-çılalarla sevin-ci vo kədərnin bölgüsü. Ona da xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qədər dəmir yoluñun tikintisindən sonra ona xatır-layim ki, o qayışda yalnız sovet dövlətinin həyatı keçirə biləcəyi tikintinin miqyasından deyil, illə növbədə, on çotin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrə, yolu-suzluq şərafinə yədini qurulma-sı və müasirələrinə qədər. Üləmətli, Heydər Əliyevin qəd

Heydər Əliyev Fondu



2004 Xeyirxahlıq və mərhəmət ünvani 2024



Ulu Öndərin adı ilə Heydər Əliyev Fondu Qarabağ və

Artıq 4 ilə yaxındır ki, Qarabağ və Şərqi Zəngəzurda misli görünürməyen yenidənqurma işləri həyata keçirilir. Böyük qayğıdış programına uyğun olaraq hər həftə işgaldən azad edilmiş torpaqlarımızda salınan müasir kənd, qəsəbə vo şəhərlərə köç kərvənləri yola düşür.

President İlham Əliyevin tapşırığına əsasən, erməni vandalizmə məruz qalan tarixi-dini, mədəni abidələrimiz də bərpa edilir.

Bu gün müstəqil, qüdrətli Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin vaxtıla arzuladı, hər çoxşında, məcburi köçkünlərlə görüşündə əminliklə qeyd etdiyi kimi azaddır: "Sizi bir dəhə əmin edirəm ki, işgəl olunmuş torpaqlarımız azad olunacaq, soydaşlarımız öz yerlərinə qayıtacaq, müstəqil Azərbaycanın əsəri bütövliyü tamamilə bərpa ediləcəkdir".

Ulu Öndər Heydər Əliyevin galəcəyə belə ümidi baxan, işqılı günlərə inamı ifadə edən tarixi çoxşları cəxdir. Ulu Öndər hər çoxşında Qarabağın işgaldən azad olunacağına əminliyini dö-nə-dən ifadə edirdi.

İrsə, mədəniyyətə qayğıının təcəssümü

Bu yəndə Ulu Öndərin əsri qoruyub yasaşan möhtəşəm layihələrin müəllifi, dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Fonduun misilsiz xidmətləri danılmazdır. Heydər Əliyev Fondu düt 20 ildər ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müxtəlif sahələrdə uğurlu layihələrə imza atı, Azərbaycanın əsəri gələcək nəsillərə çatdırılması, dünənətə tanıluması əvvələnməz işlər görür.

Torpaqlarımızı işgaldən azad olunduğundan sonra Heydər Əliyev Fondu Qarabağ mədəni-dini əsrini xalqa yenidən qaytarmaq missiyasını öz üzərinə götürüb. Elə o gündən də üzərinə götürdüyü bu işi layihəncə yerinə yetirir.

Şuşaya soñə zamanı yerli və xarici qonaqların diqqətini çəkən, qısa zamanda bərpa olunan məddi-mədəni nümunələr məhz Heydər Əliyev Fonduun gərgin əməyinin, tarixi, mədəniyyətə

diqqət və qayğısunun təzahürüdür. Hər kəsə bəlliidir ki, Qarabağ və Şərqi Zəngəzurda minlərlə maddi-mədəni, dini irs nümunəmiz işğal dövründə erməni vandalizmə məruz qalıb, müqəddəs yerlərimiz, məscidlərimiz düşmən torpindən ya tamamilə dağıldıb, ya da murdyarlanıb. Dasi də üstündə qoymayan barbarlar Azərbaycanı əsri, mədəniyyətini bütün Qarabağdan silmək üçün əllərindən galzoni ediblər. Amma üstündən keçdikləri bir şey olub. Unudublar ki, tarix silinmir, həmişə yaddaşlarda qalaraq, nəsildən-nasla ölürlər.

Torpaqlarımızı işgaldən azad olunduğundan sonra Birinci vitse-president, Heydər Əliyev Fonduun rəhbəri Mehriban Əliyeva Zəfər Günündən cəmi bir ay sonra yeni missiya ilə bağlı paylaşılmış edərək Fondu qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzərə layihəyə başladığını bildirdi. Paylaşımda qeyd edildi: "...Əziz haməvətələr, Heydər Əliyev Fondu fəaliyyətini gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və programlar həyata keçirir. Fondu tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanması və bərpası istiqamətində fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissisi ilə səz Heydər Əliyev Fonduun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimiz, məscidlərimiz bərpası üzərə layihəyə başladığımı bildirmək istiyorum. Layihə çərçivəsində yerli və xarici müttəxəssislərin iştirakı ilə bölgədakı ziyanətgahlarmızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri orzində Şuşa şəhərində və Ağdam rayonunda dağlıqlara məruz qalmış dini ibadət yerlərinin bərpası üzərə müvafiq işlər artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağlılığı, tələviyə çevirdiyi məqəddəs dini məkanlarımızın yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdən əzəmətli səslər eşidiləcək, dualar oxunacaqdır!"

Bələdliklə, Qarabağda möhtəşəm layihəyə start verildi. İlk mərhələdə yerli və xarici müttəxəssislər qıymatlandırma işlərini həyata keçirilərlər. Nəticədə Şuşa şəhərində və Ağdam rayonundada dağlıqlara məruz qalmış dini ibadət yerlərinin bərpası üzərə layihəyə başlanıldı.

Bu gün isə bərpa edilən abidələr Qarabağın əsri, mədəniyyətini, tarixini gələn qonaqlara canlı-canlı göstərir.

Vaqifin muzey-məqbarə kompleksi və büstü



Qarabağda Heydər Əliyev Fondu torpindən ilk bərpa olunan abidələrdən biri Vaqifin məqbarasıdır. Muzey-məqbarə kompleksinin tomir-bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimi 2021-ci il avqustun 29-da baş tutdu. Cəmi bir neçə aya orsaya gələn muzey kompleksi avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günlərinə hazır oldu. Beləliklə, uzun illərdən sonra Vaqif Poeziya Günləri Heydər Əliyev Fondu torpindən ilk dəfə şairin doğma şəhərində yenidən töşkil olundu.

2021-ci ilin martından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, təlob olunan hissələr üzrə gücləndirme tövabıruları arşadıldı və bu çərçivədə işçi layihələrə hərəkətənək. İşçi layihələrə osasında xarici mütəxəssislər torpindən təyin edilən xüsusi kimyəvi materiallara elementlərin konstruktiv bərpa işləri yerinə yetirildi, korroziyaya qarşı olavaş tövabıruları görüldü. Bu layihələrə osasında isə sadən və daxili hissələrin dəvar səthləri mörəmər üzərindən ləndi və abidənin tarixi gərkəmi bərpa edildi.

Bundan olərə, orzadən tapılan tökmə alüminium şəbəkə nümunəsi osasında hazırlanmış işçi layihələr üzrə bütün şəbəkə və dekorlar, o cümlədən giriş qapısı tökmə təsli ilə alüminium materialdan tarixi ölçüləri qorunmaqla hazırlanıb. Şuşa şəhərinə gotitirlərək layihə üzrə quraşdırıldı. Salomun mərkəzində qəbir daşı üzərində qara mərmərdən sənduqə qoyuldu, ilkin formannı bərpası nəzərə alınmadıq. Bütün işlənlər hazırlanaraq quraşdırıldı.

Abidə kompleksinin bütün infrastrukturunu yenidən qurulub, yağış sular üçün drenaj xətləri və elektrik xətləri çəkilib. Landşaftda istinad divarları və meydança tarixi gərkəmiçəvəsindən qranito üzərindən. Eyni zamanda ortafda o dövrün şəkillərindən yüksələn kimi, müxtəlif növ qızılıqlı kolları okılıb.

Xatırlada ki, 1982-ci il yanvarın 14-de Ümummilli Lider Heydər Əliyevin töşəbbüs və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzəri üzərindən qəbul edildi.

dilan əzəmətli məqborənin açılışı olmuşdu. Məhz bu soñə çərçivəsində Ulu Öndər Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi.

Muzey-məqbarə kompleksi Cıdır düzüno yaxın bir orzadə dahi şairin məzarı üstündə inşa edilmişdir. Dördküncə quruluşlu malik və mörəmər bozadılın türbənin inşası məsələsi həll edilərək ortafda dağlıq mənzərosu və şəhərsalma xüsusiyəti nəzərə alın-

mış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Məqborənin inşasında xalq memarlığının yerli onənlərinə, monumental-dekorativ və tövbə plastika vasitələrinə yer verilmişdir. Türbənin xalçılində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev torpindən hazırlanmış büst qoyulmuşdur. 1992-ci ildə Şuşa şəhərinin Ermenistən torpindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilmişdir. Azərbaycan Ordusunun qəlösəbindən sonra 39 il əvvəl məqborənin açılışı gündə - yanvarın 14-do Şuşa şəhərinin soñə zamanı məqborəni ziyyərat edən Prezident İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verilmişdir.

Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü də Heydər Əliyev Fonduun dəstəyi ilə yenidən qurulub. Vaqifin 1957-ci ildə tuncəndə hazırlanan büstü 1958-ci ildə Cıdır düzüno yaxın ərazilədə qəbristə abidə kimi yerləşdirilib, daha sonra 1976-ci ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülib. Büst 1992-ci ildə Şuşa şəhərinin işğali zamanı erməni vandallarının məruz qalaraq dağdılib. Abidə 2021-ci ildə onu müəllifi, Əməkdar incəsənət xadimi Heydər Əliyevin ilkin eşkiz layihəsi osasında yenidən qurulub. Büründən hazırlanmış büst əvvəlki yerinə qaytarılarq Molla Pənah Vaqifin Şuşa şəhərinin yaxınlığında quraşdırılıb.



Yuxarı Gövhər ağa məscidi

Şuşada Heydər Əliyev Fondu torpindən bərpa olunan dini abidələrimizdən biri Yuxarı Gövhər ağa məscidi. Məscidin osasında yenidənqurma və bərpa işlərindən sonra ətən il mayın 10-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə açılışı olub.

Yuxarı Gövhər ağa məscidiindən bərpa olunmuş dini abidələrimizdən biri Yuxarı Gövhər ağa məscidi. Məscidin osasında yenidənqurma və bərpa işlərindən sonra ətən il mayın 10-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə açılışı olub.

Yuxarı Gövhər ağa məscidiindən bərpa olunmuş dini abidələrimizdən biri Yuxarı Gövhər ağa məscidi. Məscidin minarələrinin ornamentləri və otaqların dəvar rosmənləri Şuşa şəhərinin mərkəzindədir. Məscidin inşası dörd mərhələdən ibarət olub. İşğal dövründə məscidin ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb. Əvvəlki formasiya qaytarılıb. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.

Məscidin müəllifi məşhur memar Kərbəlayı Sofixan Qarabağdır. Məscidin minarələrinin ornamentləri və otaqların dəvar rosmənləri Şuşa şəhərinin mərkəzindədir. Məscidin inşası dörd mərhələdən ibarət olub. İşğal dövründə məscidin ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb. Əvvəlki formasiya qaytarılıb. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.

1992-ci ildə Şuşa şəhərinin Ermenistən torpindən işğalından sonra Yuxarı Gövhər ağa məscidi tamamilə dağıldı. 1883-cü ildə isə bu məscidin yerində Şuşanın dördüncü və sonuncu Cümə məscidi inşa edilib.

1992-ci ildə Şuşa şəhərinin Ermenistən torpindən işğalından sonra Yuxarı Gövhər ağa məscidi tamamilə dağıldı. 1883-cü ildə isə bu məscidin yerində Şuşanın dördüncü və sonuncu Cümə məscidi inşa edilib.

1992-ci ildə Şuşa şəhərinin Ermenistən torpindən işğalından sonra Yuxarı Gövhər ağa məscidi tamamilə dağıldı. 1883-cü ildə isə bu məscidin yerində Şuşanın dördüncü və sonuncu Cümə məscidi inşa edilib.

1992-ci ildə Şuşa şəhərinin Ermenistən torpindən işğalından sonra Yuxarı Gövhər ağa məscidi tamamilə dağıldı. 1883-cü ildə isə bu məscidin yerində Şuşanın dördüncü və sonuncu Cümə məscidi inşa edilib.

1992-ci ildə Şuşa şəhərinin Ermenistən torpindən işğalından sonra Yuxarı Gövhər ağa məscidi tamamilə dağıldı. 1883-cü ildə isə bu məscidin yerində Şuşanın dördüncü və sonuncu Cümə məscidi inşa edilib.

1992-ci ildə Şuşa şəhərinin Ermenistən torpindən işğalından sonra Yuxarı Gövhər ağa məscidi tamamilə dağıldı. 1883-cü ildə isə bu məscidin yerində Şuşanın dördüncü və sonuncu Cümə məscidi inşa edilib.

1992-ci ildə Şuşa şəhərinin Ermenistən torpindən işğalından sonra Yuxarı Gövhər ağa məscidi tamamilə dağıldı. 1883-cü ildə isə bu məscidin yerində Şuşanın dördüncü və sonuncu Cümə məscidi inşa edilib.

1992-ci ildə Şuşa şəhərinin Ermenistən torpindən işğalından sonra Yuxarı Gövhər ağa məscidi tamamilə dağıldı. 1883-cü ildə isə bu məscidin yerində Şuşanın dördüncü və sonuncu Cümə məscidi inşa edilib.

1992-ci ildə Şuşa şəhərinin Ermenistən torpindən işğalından sonra Yuxarı Gövhər ağa məscidi tamamilə dağıldı. 1883-cü ildə isə bu məscidin yerində Şuşanın dördüncü və sonuncu Cümə məscidi inşa edilib.

1992-ci ildə Şuşa şəhərinin Ermenistən torpindən işğalından sonra Yuxarı Gövhər ağa məscidi tamamilə dağıldı. 1883-cü ildə isə bu məscidin yerində Şuşanın dördüncü və sonuncu Cümə məscidi inşa edilib.

1992-ci ildə Şuşa şəhərinin Ermenistən torpindən işğalından sonra Yuxarı Gövhər ağa məscidi tamamilə dağıldı. 1883-cü ildə isə bu məscidin yerində Şuşanın dördüncü və sonuncu Cümə məscidi inşa edilib.

1992-ci ildə Şuşa şəhərinin Ermenistən torpindən işğalından sonra Yuxarı Gövhər ağa məscidi tamamilə dağıldı. 1883-cü ildə isə bu məscidin yerində Şuşanın dördüncü və sonuncu Cümə məscidi inşa edilib.

1992-ci ildə Şuşa şəhərinin Ermenistən torpindən iş



Gənclik



● Gənclər siyaseti

Xoşbəxt və firavan gələcəyini düşünən hər bir comiyet gənclərə qayğı göstərir. Gənclik milliyyət və dövlətin işqli galəcəyidir. Bu məsləm həqiqəti Azərbaycanlı hamdan yaxşı anlayan və bunun həyatı keçirilməsi üçün lazımi tədbirlər görən Ümummilli Lider Heydər Əliyev ölkədə gedən demokratik islahatlarla və insan hüquqlarının qorunmasına, gənclərin xoşbəxt həyatın təmin olunmasına həmişə xüsusi diqqət yetirirdi.

İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan Ulu Öndər bütün bu proseslərdə gənclərin roluna həmisi xüsusi fikir verirdi. Onları bağlı məsələləri həmişə öz siyasetin əsas tərkib hissələrindən biri hesab edirdi.

Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövründə yıldızlarla yeni tədris ocağı, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, azərbaycanlı gənclər keçmiş SSRİ-nin nüfuzlu universitetlərində təhsil alaraq, müasir ixtisalarla yiyol olmuşdur.



Dövlətin işqli gələcəyi

Ulu Öndərin ideyaları ilə gənclərimiz gələcəyə doğru inamla irəlləyirlər

sonra - 1993-cü il sentyabrın 22-də Ali Sovetdə gənclər nümayəndələri ilə görüşüdə gənclərə xitabən dediyi "Azərbaycanın bugünkü gələcəyi böyükünlükde sağlam düşüncəli gənclərdər" sözərək sağlam ruhlu gəncliyin devizini çəvirmişdir.

Ulu Öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyaset gənclərin monavi-exlaçı təbəyarısının gücləndirilməsinə, səsli rifahının yaxşılaşdırılmasına və zongin elmi potensialın yaradılmasına idarəetməyə çalışmışdır. Azərbaycan Gənclərinin Birinci Forumunda bu barədə danışan Ulu Öndər deymişdir: "Bütün bunalı hamisə ovaxtlar Azərbaycanlı gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq möqsədi daşımuşdır. Biş iş bəzək 70-ci iləndən başlamışdır. Mon bəzək məmənniyət həssi ilə qeyd edirim ki, bu, şəxson mənim təsəbbüsümələnmişdir. Mon hələ vaxtdan ölkəmizdən gələcəyini düşünürüm".

Heydər Əliyevin yenidən həkimiyətə qayıdışından az

dərəcədən 1994-cü il 26 iyul tarixində Gənclər və İldəman Nazirliyinin yaradılması barədə forman imzalandı. Buna nəhəndən dövlətin gənclərə həbağlı siyaseti vahid mərkəzdən idarə olunmaya başladı.

1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi.

Forumda gənclər vo idman siyaseti sahəsində görülen işlərdən, gəncliyin qarşısında böyük məsulliyyətin dayandığından danışan Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinini dəha ugurlu sabahına inanırdı. Həm dördən gənclərin problemlərinin həlliini təmin eden formanların imzalanması, qanunları qəbul edilən məsələlər, gənclərin dördüncü dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasetinə müsbət dilərmişdir. Sərəncamda Azərbaycanda gənclərlə bağlı dövlət siyasetinin başlıca istiqamətləri ilə desək: "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gəncləkdir, xalqımı, milletimi sevən gəncləkdir... Gənclərimiz mükemməl təhsil almaları, həyati dorindən öyrənməli, dünyada gedən prosesləri bilməlidirlər. Lazımi fəaliyyət göstərən xərici şirkətlər məmənni texnologiyalarla işləməyi bilən gənclər dənə çox təstüklük verdikləri üçün

layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu siyaset Azərbaycanın milli genefondunun qorunmasına, həbağlı gənclərin vətənpərvər rühəti olunmasına xidmət edir.

Dövlət başçısı İlham Əliyev tərəfindən ugurla həyata keçirilir. 2020-ci ilin payızında baş verən Vətən müharibəsində Azərbaycan gəncliyinin yazdığı qəhrəmanlıq dastanı dövlət tərəfindən təsdiq edilmiş haqqında" sərəncam imzalanmışdır.

Sərəncamda Azərbaycanda gənclərlə bağlı dövlət siyasetinin başlıca istiqamətləri ilə desək: "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gəncləkdir, xalqımı, milletimi sevən gəncləkdir... Gənclərimiz mükemməl təhsil almaları, həyati dorindən öyrənməli, dünyada gedən prosesləri bilməlidirlər. Lazımi fəaliyyət göstərən xərici şirkətlər məmənni texnologiyalarla işləməyi bilən gənclər dənə çox təstüklük verdikləri üçün

gənclərimiz təhsil seviyyəsinin yüksəlməsi istiqamətində konkret işlər görülür.

Bu gün Azərbaycan gəncləri xərçi oləkərə təhsil almağa, biznes qurmağa, təcrübə qazanmağa, işləməyə və s. faydalı işlər görməyə gedirlər.

Xaricə çalışan gənclərimiz böyük hissəsi bir neçə iləndən sonra vətənə dönerək əldə etdiyi təcrübəni, işgüzarlığı və iqtisadi sistemin xüsusiyyətlərini ölkəmizdə tövbinqədə oxumasıdır.

Dövlət başçısının 2007-ci il "Gənclər illi" kimi elan etməsi çox mühüm tarixi hadisə idi. Biş sərəncam Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını əyanı şəkildə səbüt edirdi. İndi iqtisadiyyatın müxtəlif sahələrindən aparıcı qüvvə kimi gənc nəsil istirak edir. Comiyetin bor hər sahəsində onların rolu inkarolunmazdır.

Vətənpərvərlik müiasır dövrümüzde Azərbaycanın hər bir votəndən, hər bir


● Muğanlınin igid oğulları

Məzarsız şəhidlər

Onlar 3-4 il yaş fərgi ilə eyni rayonun eyni kəndində - Zaqatalada, Muğanlıda doğulub böyüdünlər. Akifə Əhməd yaxın qohum idilər, İlqar qonşu məhəllədə yaşayırdı. Eyni torpaqdan güc-qüvvət alıb, kəhraba zəmilərin çörəyindən kəsib, buz bulaqların suyundan içib, eyni məktəbdə oxumasıdlar.

Yeniyetməliklər, gəncliklər də eyni dövrdə - Sovet İttifaqının parçalandığı, Azərbaycanın müstəqillik qazandığı zamana tosadıf etmişdi.

Heç biri daşılı-kəsikli, enişli-yoxlu



cunu yerinə yetirib. Vətoni düşənən xain hücumundan qorunmaq üçün 1992-ci ilin mart ayının konfüli olaraq cəbhəyə gedib. Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun taburunda Şuşanın müdafiəsindən yaxından istirak etmişdir. 1992-ci il mayın 8-də qala şəhərini erməni hərbi birləşmələri tərəfindən işgal olunurken itkin düşmüdür. Evli idi. Yeganə oğlu onun adını daşıyır.

İlqar Əli oğlu İbrahimov isə 20 aprel 1968-ci il təvəlliidür. 1986-ci ilədən həqiqi hərbi xidmətə çağırılmış, Çernobildə xidmət etmişdir. Qarabağ savaşı başlayanda yeniden Milli Ordu sıralarına qoşulub. Döyüş yolu Kolbəcor rayonunda başlanışın İlqar hərbi emalıyyatın birinde itkin düşüb.


Əhməd Abdul oğlu Abdulov da 1970-ci il martın 6-də həmin kondədə doğulub. 1987-ci ilədən məktəbi bitirək, Rusianın Kaluqa şəhərində 27 sayılı peşə məktəbinə daxil olub, aviasiya təyyarələri mühərrikli cilişorlular qoşulub. 1988-ci ilədə hərbi xidmət etmişdir. Sevastopol şəhərində hərbi deniz qurumunda miçman kimi xidmət keçib. Hərbi xidmətdən sonra 1991-ci iləndə Gürcüstan Respublikasında hərbi hissələrin birində "starşına" rütbəsi ilə çağışmağa başlayıb. 1992-ci ilədə konfüli olaraq Şuşaya gedib, Milli Qəhrəman Ramiz Qəmbərovun batalyonunda döyüşməyə başlayıb. Qala şəhərini erməni hərbi birləşmələri tərəfindən işgal olunurken itkin düşüb. Subay idi.

Canlarından artıq sevdikləri Azərbaycanı qorumaq onlardan ötürü bir qeyrət, namus mosolisi idi. Artıq dörd ildir ki, azaqlığa qoşulan Aña Vətənədən çıxan onları isti qıraq aymışdı... Ruhunuz şad, yeriniz rahat olsun!

Qurban MƏMMƏDOV

Azərbaycanlı tələbələrin filmləri

Qazaxistanda mükafat alıb



Qazaxistanda 1-ci Fərəbi Beynəlxalq Tələbə Film-Festivalı keçirilib. Türkülli ölkələrin tələbələrinin qatıldığı festivaldə TÜRKSOY-a üzv olan ölkələrin kino və media fakültələrinin tələbələrinin bədii və sənədli filmləri yarışıb.

Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə festivala göndərilen azərbaycanlı rejissorlar Murad Şükürlüyün "Bir vaxtal Sabunçuda" və Mixail Abdulovun "Lent" filmləri "Ən yaxşı müəllif film" və "Ən yaxşı aktyor dueti" nominasiyaları üzrə qalib olub.

"Formula-1" üzrə Azərbaycan Quran-prisi üçün marşalların təliminə start verilib

Baki Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Baki Marşal Klubu yeri marşalların təliminə start verilib.

Qurumdan bildirilərlər ki, Avropa Oyunları Parkında yerləşən Baki Marşal Mərkəzində keçirilən təlim nezəri və praktiki hissələrdən ibarətdir. Nezəri hissədə "Formula-1" üzrə Azərbaycan Quran-prisinin idareetmə texnikaları və cari mövəsüm yenilikləri marşallara öyrənilir. Praktiki hissədə isə marşallar xüsusi olaraq hazırlanmış simulyasiya trekinde öyrəndiklər bacarıqları tövbi edirlər.

Təlim sentyabrın 13-15-də təşkil olunacaq növbəti Azərbaycan Quran-prisine hazırlıq mərhələsidir. Yarışda 170 marşallın istirakı nəzərdə tutulur.

Təlimlərin keçirilməsində məqsəd yarış zamanı mümkün fəvqələrdə halların idarəetmə texnikaları və qarşılıqlı fəaliyyət planları reallığının yoxlanılmasıdır. Eyni zamanda bu təlimlər təhlükəli halların qarşısının alınması və yaranmış problemlərin çəvik şəkildə həll edilməsi bacarıqların artırılmasına yönəlib.

● İncəsənət

O, ən gözəl əsərlərini Qarabağ mövzusuna həsr edib

Man heykeltarəs Rahib Qarayev ilk dəfə 2016-ci ilin Aprel savaşından sonra tanışmış. Azərbaycanın tarixi Zəfərə gerən möhtəşəm yoldan başlangıçı sayılan həmin döyüşlərdə şəhadət möqəməni yüksəlmis Azərbaycan Dövlət Rəsəddatı Şəhərətəkkənəmən istedədi məzənə, Şamaxının Cuxuryurdunda doğulub böyüümüş Samir Kaçayev haqqında məqədələrə qoşulmuşdur.

Bəzənə, nəinki ömrü yarida qalmış sənət dostlarının, eyni zaman da ixtiyar yaşı ustadlarının yolunu davam etdirəcəklərinin, bütün bir sonot yüksək çiçinlərinin gələcək həyətini təsdiq etməyi dərhal etməyi istəyir. Diger tərəfdən neft sektorunun inkişafı, formanın əsasən ölkəmizdə fəaliyyət göstərən xərici şirkətlər məmənni texnologiyalarla işləməyi bilən gənclər dənə çox təstüklük verdikləri üçün

bəzəcəsə, nəinki ömrü yarida qalmış sənət dostlarının, eyni zaman da ixtiyar yaşı ustadlarının yolunu davam etdirəcəklərinin, bütün bir sonot yüksək çiçinlərinin gələcək həyətini təsdiq etməyi dərhal etməyi istəyir. Diger tərəfdən neft sektorunun inkişafı, formanın əsasən ölkəmizdə fəaliyyət göstərən xərici şirkətlər məmənni texnologiyalarla işləməyi bilən gənclər dənə çox təstüklük verdikləri üçün

rəbab mövzusunda orsəya gotirdiyi "Qarabağ-Şuşa", "Qarabağ", "Zəfər" kompozisiyaları da bu qabildəndir və özündən təsirli votənpərvər duyları etdirir. Yuxarıda qeyd olunduğu kimi, o, həmçinin Qarabağ müharibəsi iştirakçılarının qəhrəmanlıqlarını obədiləşdirənlərindən ötürü barelyef və xatiro ləhələri üzündən işləyir. Samir Kaçayevin memorial abidəsindən başqa, Məsəlinin Təzəkəz kənd məktəbi təqribən 1983-ci ilədən Muğanlı kəndindən adanad olub. 1983-ci ilədə Muğanlı kənd orta məktəbinə daxil olub, 1988-ci ilədən hərbi xidmətdən sonra 1991-ci iləndə Gürçüstan Respublikasında hərbi hissələrin birində "starşına" rütbəsi ilə çağışmağa başlayıb. 1992-ci ilədə konfüli olaraq Şuşaya gedib, Milli Qəhrəman Ramiz Qəmbərovun batalyonunda döyüşməyə başlayıb. Qala şəhərini erməni hərbi birləşmələri tərəfindən işgal olunurken itkin düşüb. Subay idi. Heykeltarəs bu qələbəni təmələnmiş hərbi xidmət keçib. Hərbi xidmətdən sonra 1991-ci iləndən 1992-ci ilədən Gürçüstan Respublikasında hərbi hissələrin birində "starşına" rütbəsi ilə çağışmağa başlayıb. 1992-ci ilədə konfüli olaraq Şuşaya gedib, Milli Qəhrəman Ramiz Qəmbərovun batalyonunda döyüşməyə başlayıb. Qala şəhərini erməni hərbi birləşmələri tərəfindən işgal olunurken itkin düşüb. Subay idi.

Rahib Arif oğlu Qarayev Məsali rayonun Qasımlı kəndindən doğulub. 1980-ci ilədən 1987-ci ilədən Cəfər Cabbarlı mərkəzinə təqribən 10 il boyunca qərəbən qazanmışdır. 1987-ci ilədən 1991-ci iləndən 1992-ci ilədən 1993-ci iləndən 1994-ci ilədən 1995-ci iləndən 1996-ci iləndən 1997-ci iləndən 1998-ci iləndən 1999-ci iləndən 2000-ci iləndən 2001-ci iləndən 2002-ci iləndən 2003-ci iləndən 2004-ci iləndən 2005-ci iləndən 2006-ci iləndən 2007-ci iləndən 2008-ci iləndən 2009-ci iləndən

